



yönələcəklər. Allahın vəd etdiyinə görə əmin-amanlıq içərisində olan möminlərin xaricində hər kəs böyük bir qorxu içərisində olacaqlar.

Dünyada ikən iman etməmiş olanlar çaşbaş vəziyyətdə qaçarkən nə özlərinə, nə də başqalarına baxa bilirlər. O gün nə mallarına, nə oğullarına, nə də dünyaya olan ehtirasları heç bir dəyər daşımaz. Hər kəs qeyd-şərtsiz bir itaət içərisində olacaq. Tək dəyər daşıyan amil iman olacaq.

Həyatda ikən insan üçün bir dönüş nöqtəsi olacağına inandığı müəyyən bəzi hadisələr vardır. Yüksək səviyyədə təhsil alma, diplom sahibi olmaq, evlənmək, övlad sahibi olmaq kimi... Bu və bənzəri planları olan insanlar qoyduqları hədəfə nail olana qədər gün sayar, bir çox hazırlıqlar edirlər. Həyatlarında sadəcə bir hədəf vardır və bu hədəf uğruna hər cür fədakarlığı edər, yetər ki, onu əldə etsin. Hansı ki, insan hər şeydən əvvəl Allahı tanımaq və ona itaət üçün xəlq olunmuşdur. Baxmayaraq ki, özü qəbul etməsə də yeganə məqsəd bundan ibarətdir və həyatı boyunca da bu həqiqəti unutmağa çalışaraq yaşayar. Bir sözlə göz ardı edər. Bir həyat boyunca nə edərsə etsin, hansı maddi imkanlara sahib olursa olsun bütün səylərin nəticəsində gedəcəyi son mənzil Allahın hüzuruna çıxacağı andır. Bu an, hesab verəcəyi məhşər anıdır...